



**Rəhmət BABACAN**  
Özbəkistan Respublikası  
Şair, tərcüməçi, "İstirab fısıltısı"  
və "Üzbə-üz" adlı şeir  
kitablarının müəllifi

## RUHUM AĞRILARDAN QIVRILIR YENƏ

Ruhum ağrılardan qıvrılır yenə,  
Vücudun soyuyub sönməyi vardır.  
Bu suçsuz üreyim sızlayır yenə,  
Yenə yarın məndən dönməyi vardır.

Sənə gəlməkdəyəm könlümdə umud,  
Gecəni, gündüzü düşünüb yordum:  
Ya sözün kölgəli bəyaz bir bulud,  
Ya qara gözlərin əzabın yurdu.

Sonra Allah dedim, bax, mən allahsız,  
Köksümdə daşlaşdı bir qərar: - İlğim!  
Hamı günahkardı, hamı günahsız,  
Əzab dalımızca düşüb, yazığıq.

Bilirəm, yanında xətrim əzizdir,  
Bu canın o cana enməyi vardır.  
Asi üreyimdə gözlənti izi,  
Yenə yarın mənə dönməyi vardır.

## MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM

Mən sənə məktublar yazdım hər axşam,  
Sözlər sehlədi dörd bir yanını.  
Ehtimal, üzünə sürdün məktubu,  
Ehtimal, dişlədin bal dodağını.

Bu dəmdə diksini birləşdi ruhlar,  
Həsretlər bərabər qol-qola girdi.  
Mən səni aradım dünyabadünya,  
Sən də yol-yol gəldin mənim yanına.

Qarşında qəlbini açıb təkər kim  
Hər bəhər, sözbəsöz,  
Məktubbaaməktub?  
Bilmirəm, əzabımı, sevincimi bizə,  
Eşq hansı məktubu sayacaq məqbul.  
Ağlım vücuduma yanar, titrəyər,  
Bu təsadüf vüsəl xəyala döner.  
İndi hər nəfəsdə səslərim canım,  
Gəlsənə, gəlsənə, gəlsənə mənə.

Dar hücrəm doludur dilsiz kağızla,  
İnlədi qələmdən ayrı əllərim.  
Özünü şüşəyə çırpdı dünyanın  
Qanadlı, qanadsız kəbuterləri.

Bağışla! Nə yazım, dilimdə söz yox,  
Təəssüf, görmədin qəlbimdəkini.  
Hansı asimana, yavrum, sevinclə,  
Sənsiz gözlərimlə baxım mən indi?

Qələmi sıdırdım, iş oldu tamam.  
Bir sirri anladım, köhnədir, dinle:  
"Baxışımдан köçər baxışlarına  
Könlümdə yazılan ən gözəl namə...".  
Mən sənə məktublar yazdım hər axşam...

**Azərbaycan dilinə tərcümə etdi:**  
**Səlim Babullaoglu**